



[Lazm glrs, Ermnistan 2016-c ilin aprelihd olduu kimi yenidn "czalandracaq"](#)

Iham liyev: Azrbaycanda ifad, mtbuat, yncaq v dini azadlıqlar tam kild tmin edilir

Arannews-meydan.tvistinadn xbr:Sentyabrın 20-d Nyu-Yorkda BMT-nin Ba .Assambleyasın 72-ci sessiyasın al olub

Tdbird Azrbaycan prezidenti Iham liyev, birinci xanm Mehriban liyeva v qzlar Leyla liyeva .itirak ediblr

Tdbird x edn prezident Iham liyev Azrbaycan razilrinin Ermnistan trfindn 25 ildn oxdur ialda saxlandna diqqt krk bildirib ki, ilhaq nticsind 1 milyondan artq azrbaycanlı qaqn v .mcburi kkn vziyytin db

Prezident deyib ki, Ermnistan Xocalda azrbaycanlılara qar soyqrm trdib. Xocal soyqrm :10-dan artq lk trfindn rsmn tannb

1992-ci il fevralın 26-da Ermnistan Xocalın 613 dinc sakinini, o cmlđn 106 qadn v 63 ua" qtl yetirrk, hrbi cinayt trdib. Briyyt qar bu dhtli cinayti trdn hrbi kriminallardan biri ."Ermnistann hazrk prezidentidir

.liyev aparıc beynlxalq tkilatların Ermnistan silahl qvvlrinin Azrbaycan razisindn xarlımasn :tlb edn qtnamlrı xatrladb

1993-c ild BMT-nin Thıksızlık uras Ermnistan silahl qvvlrinin Azrbaycan razisindn drhal v" qeyd-rtsiz xarlımasn tlb edn 4 qtnam qbul etmidir. slam mkdal Tkilat, Qoulmama Hrkət, ATT, Avropa urasın Parlament Assambleyas v Avropa Parlamenti kimi digr beynlxalq tkilatlar oxar qarar v qtnamlrı qbul etmilr. Ermnistan bu qarar v qtnamlrı icra etmir. Ermnistan 24 ildir ki, BMT-nin Thıksızlık urasın qtnamlrın mhl qoymur v fsuslar ki, o, buna gr czalandrılmr. Bzi hallarda BMT-nin Thıksızlık urasın qtnamlrı bir ne gn rzind icra olunur. Biz gldikd is 24 ildir ki, qtnamlr icra olunmur. Bu, ikili standarta saslanan ."yanamadr. Bu yanama qbul edilmzdir

:lk bas Ermnistan status-kvonun dyimz qalmasında ittiham edib

ATT-in Minsk qrupunun hmsdrli - Fransa, Rusiya v AB dflrl bildirmilr ki, status-kvo" qbul edilmzdir. Sual verilir: nec olur ki, despotik v orta srlr rejiminin idar etdiyi bu cr korrupsiyaya uram, uursuz dvlt uzun illr rzind beynlxalq hququ pozmaa, BMT-nin Thıksızlık urasın qtnamlrın v dnyann aparıc lkrinin byanatlarna mhl qoymamaa mvffq olur? Buna cavab is ikili standartlardr. Tcavzkara he bir beynlxalq tzyiq gstrilmir, Ermnistan diktatorluuna he bir beynlxalq sanksiya ttbiq edilmir. Bu siyast son qoyulmaldr. Tcavzkara mnasibtd bu cr siyast tkc daltsizliyi nmayi etdirmir, eyni zamanda, Ermnistan diktatorluunda el bir illziya yaradr ki, sanki onlar z terror siyastini ."bundan sonra da davam etdir bilrlr

:Prezident 2016-c ilin aprelihd Ermnistann hrbi mliyyatlara balamaqda ittiham edib

Bu hcum nticsind 6 dinc azrbaycanlı qtl yetirildi, onlarn srasında bir uaq da var idi." Bundan lav, 26 mlki xs yaraland. Yzlrl evlrimiz dadld. Azrbaycan z vtndaların mdafi etmli oldu. Uurlu ks-hcum nticsind Azrbaycan 3 ial olunmu rayonda - Adr, Fzuli v Cbraylda bir ne razilri azad etdi v z bayran azad edilmı razilrd qaldrd. Ermnistan rhrbrliyi bu drsi yaddan xarmamaldr. ks tqdird, Ermnistann nvbtı txribatın nticlri onlar n daha arlı olacaq. 2017-ci il avqustun 7-d Ermnistanla srhdđ yerln Tovuz rayonunda 13 yal olan ermni sgrli ."trfindn yaralanb

.lijev bildirib ki, Ermnistann hrbi txribat davam edrs, Azrbaycan BMT-nin xartiyasna uyun olaraq, z vtndalarn qoruyacaq v lazmlrl, tcavzkar 2016-c ilin aprelinde oldu kimi yenidn .czalandracaq

:Prezident Azrbaycan masir, sabit v demokratik lk adlandrb

Demokratiyann inkiyf v insan hquqlarinn mdafisi hkumtimizin sas prioritetlrindndir.“ Azrbaycanda btn fundamental azadlqlar, o cmlndn ifad, mtbuat, yncaq v dini azadlqlar tam kild tmin edilir. razisind demk olar ki, milli azlqlar olmad, monoetnik lk kimi tannan v ksenofobiya dvlr siyasti olan Ermnistandan frqli olaraq, Azrbaycan oxmilltli lkdir, ”cmiyytimizin mdni, etnik v dini mxtlifliyi byk srvtimizdir